



Kamran NƏZİRLİ

Astaradakı ata ocağımıza qonşu olan evdə yaşayır Firudin Quliyev; ona el arasında "rəssam Firudin" də deyirlər. Arıq, hündürboy, qarayanzı bir adamdır, uzun, ətsiz, nəzik, fırçayla oynayan barmaqlarının büküşləri arasındakı "zəhmətkeş" qan damarları görünür; bu damarlardan neçə onillərdir ki, qan yox, bəlkə də əlvən rənglər süzülür kətan parçaların üzərinə - sənət əsərləri yaranır, xalqın, millətin ruhunu və qəlbini oxşayan rəsmi meydana gəlir.

O hər gün evindən öz rəsm Qalereyasına yol gedir; yol uzun deyil, bir kilometrdir. Bu qaradınməz, dalğın rəssama hər gün onlarca adam salam verir, ondan salam alır; çoxları əyin-başından "rəng" süzülən, üz-gözündən nur tökülen bu Yol adamina - qarayanzı, saçları ağarmış, iti baxışlı insana eləbelə, hələ də adı sakın kimi baxır, onu "məhle uşağı", "bizim Firudin", "Mövsüm oğlu" kimi tanır. Amma o, seçilmişlər dəndir, qeyri-adi istedad sahibidir, onun getdiyi YOLun uzunluğu ölçüyə gəlməz, onun rəsmi meydana gələcək enerjisinin, sənətkarlıq səviyyəsinin, təsir dairəsinin gücü işləşdirir, dünya sərgi salonlarını ovsunlamaq, zövqlü tamaşaçını mat qoymaq qüdrəti var.

Firudini çoxdan idi ki, gör-mürdüm. Mənim oxuduğum məktəbin 100 illik yubiley tədbirinə o da gəlmişdi. Tədbirdən sonra onunla görüşdüm, emalatxanasına getdim. Eşitmışdım ki, yubileyi olub, qonşumu gec də olsa, təbrik etməliydim. Buzim küçənin bu nadir istedad sahibinin yeni əsərlərinə tamaşa etmək mənimcün çox maraqlıydı.

Firudin, rəhmətlik ata-anasının qurduğu köhne bağ-bağatlı evin arxasında özüne ikimərtəbəli ev ucaldıb. Məni də təzə evdə qarşıladı, pilləkənlərlə qabağa düşüb apardı emalatxanasına. Yan-yana düzülmüş molbertlər diqqətimi çəkdi, öyrəndim ki, bunların hamısını özü alıb, tələbələri üçündü. Emalatxanada bir tələbesi də vardi, işleyirdi, öyrənirdi. Astarada Firudin Quliyev "məktəbi" var, onun əlinin altında neçə-neçə rəssam və tərtibat ustası çıxıb. Onların səsi-sorağı beynəlxalq sərgilərdən gəlir.

Bu dəfə onun emalatxanasında olarkən içimdə çox həzin və kövrək duyğular oyandı, mən də onun sənət əsərlərinin ovsununa düşdüm. Firudinin natürmort, portret, illüstrasiya, peyzaj kimi janrlarda çəkdiyi yüzlərlə rəsm əsərləri var; o, yağılı boyalar, qrafika, linoqrafiya kimi texniki vasitələrdən istifadə edir, klassik və avangard

Əyalətdən dünyaya uzanan yol

(Xalqın rəssamı Firudin Quliyevin yaradıcılığı barədə düşüncələr)

üsluba üstünlük verir. Lakin rəssamlıq sənətində onu fərqləndirən başqa cəhətlərdir. Öz tamaşaçı zövqümə inanıb cəsaretlə deyə bilərəm ki, Firudin Azərbaycan rəssamlıq sənətinin tamam yeni bir cığır açıb, o, novator sənətkardır. Bunu onun sənət dostları, əməkdar incəsənət xadimi, sənətşunas-alim Ziyadxan Əliyev, əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Asif Azərelli də etriaf ediblər, onun əsərləri barədə dəyərli fikirlər söyləyib, rəssamlıq sənətinə verdiyi töhfələrdən, əsərlərinin mövzu rəngarəngliyindən danışıblar.

Onun novatorluğundan danışmadan önce Firudinin mənə bağışlığı kitab barədə bir neçə söz demək istəyirəm - müəllifi tanınmış muzeyşunas etnoqraf-alim, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının üzvü Əfqan-Cövhər Şəfiyevdir. Kitabçanı vərəqləyirəm, burda ümummilli liderimiz Heydər Əliyevin, SSRİ xalq rəssamı Tahir Salahovun, Özbəkistanın xalq rəssamı, akademik Əsgərli Əkpərovun, Rusiyadan, Ukraynanan, Belarusdan və s. ölkələrdən tanınmış xalq rəssamları və incəsənət adamlarının bizim rəssamin əsərləri və şəxsiyyəti barədə xoş sözləri yer alıb. Kitaba ön sözü Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yazıb. Bu kitabda diqqətimi çəkən reylərdən biri də Belarus Respublikasının xalq rəssamı, Belarus Rəssamlar İttifaqı sədrinin birinci müavini, akademik Rıqor Sitniçanın sözləri oldu: "...Firudin Quliyevin əsərlərində peşəkar ustalıqdan savayı Azərbaycan xalqının müqəddəs dini-mənəvi dəyərlərinə həssas sənətkar münasibəti gördüm, rəssam bu münasibəti çox gözəl ifadə və təsvir edir; bu da müəllifin Allah və ölkəsi qarşısında şəxsi məsuliyyəti dərk etməsinin parlaq sübutu və təzahürüdür..."

Onun sənətkarlığını dünyanın bir çox görkəmlı rəssamı, tanınmış ictimai-siyasi xadimi etiraf edib, bu gün də etiraf edir. O, Azərbaycan təsviri sənətini dəfələrlə digər ölkələrdə böyük müvəffəqiyyətlə təmsil edib. 2011-ci ilde Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən VI beynəlxalq simpoziumunda "Altın çiçək" medalına, Tatarıstan Respublikası Mədəniyyət Nazirinin xüsusi diplomuna layiq görülüb. Rusiyada, Çexiyada və digər ölkələrdə rəssamın əsərləri dövlət Qalereya kolleksiyalarına daxil edilib və sərgilərdə nümayiş etdirilib. Müəllifin üç əsəri Naxçıvandakı Heydər Əliyev Mərkəzinin kolleksiyasına daxil edilib.

Bəs bu əyalət rəssamının nəvətorluğu nədən ibarətdir?

Qeyd edim ki, Firudin son on ilde tarixi və dini mövzulara müraciət etməklə yaradıcılığında tamam orijinal bir səhifə yaradıb; o, dünya rəssamlıq sənətində ilk olaraq İslamin müqəddəs kitabı Qurani-Kərimin 114 surəsindən 60-nı təsviri sənətə gətirib və onları, necə deyərlər, fırçasının gücü və məharətiyle "təfsir" edib. Mən "təfsir" in orijinal məzmunu və fəlsəfəsini, habelə məntiqli izahının yeni



forma və usulla bədii təsvirini nəzərdə tuturam. Qurani-Kərimin müxtəlif surələrində mövzusu, motivi, sırlı mənası onun çəkdiyi rəsmlərdə sadə polifoniya kimi görünür, lakin bunlar ilk baxışdan belədir, əsərlərə bir qədər dərindən nüfuz edəndə burdakı dərin məzmunlu elmi, fəlsəfəni anlamaya isteyirən, heyrətlənərsən, təsvir edilən cizgiler, detallar, irili-xirdali predmetlər yerli-yataqlı və bir-birini tamamlayıb; Nuhun gəmisiндəki detalların digər səmavi kitablarla - Tövrat və İncil də əlaqəsini tutmaq olur; bu rəsmlər sanki vəhşi kimi fırçayla düşüncənin harmonik səyi ilə bize bədii-fəlsəfi, həm də iibrətamız hekayətlər söyləyir. Rənglər, elementlər, predmetlər də personajlar kimi danışır, çoxmənalı ünsürlər kimi təqdim edilir, bize uzaq əsərlərin, müqəddəs dini baxışların lakonik semantikasını söyləyir. Misal üçün, "Nuhun gəmisi", "Əshabi-kəhf", "Qurban", "Kəbə", "Möcüzə", "Mağara", "Beşik", "Böyük xəbər", "Loğman" və s. surələrin məzmunlu lövhələri gözəl nümunələrdir. Bu əsərlərdə Söz və Təsvir vəhdəti, mənəvi saflığı, fanatizmdən uzaq dinə, imana çağırış var. Söhbət zamanı Firudin qeyd etdi ki, 114 surənin hamısına bədii görkəm verəcək, onları təsviri sənətdə də ebədiləşdirmək isteyir, öz bədii ifadə üslubuna sadıq qalaraq dini-mənəvi məzmunlu əsərlərini davam etdirəcək.

Firudin Quliyev savadlı rəssamdır; o, Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, daha sonra isə V. Muxin adına Leningrad (indiki Sankt-Peterburg) Ali Rəssamlıq Akademiyasına daxil olub, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Firudin dünyadakı cərəyan və tendensiyalardan xəbərdardır, lakin bütün bunlar ona təsir etmir, onun öz yolu, öz cığırı, öz üslubu var. Firudin Quliyevin gözəl portret rəsmləri, təbiət lövhələri orijinal rəng çalarlarına və çoxqatlı elementlərinə, fəlsəfəsinə görə də diqqəti cəlb edir. Onun vətənpərvərlik mövzusunda çəkdiyi əsərlər, Qarabağ müharibəsinə, Xocalı soyqırımına həsr elədiyi rəsmlərin sənət baxımından misli yoxdur.

Əlbette, hər bir sənət əsəri yaradıcılıq prosesinin məhsuldur; o sənətkar qiymətlidir ki, bu prosesdə düşünür, məntiqlə düşünür, bütün ağılı, düşüncəsini, hiss və emosiyasını, məntiq və fəlsəfəsini əsərine ötürür; bəlkə elə buna görədir ki, sənət əsəri insana təsir edir. Bu prosesdə daimi məşğul olmağın özü sənətkardan istedaddan əlavə güc və enerji tələb edir. Firudinin yaratdığı əsərlər tam orijinaldır. Bu cəhət çox önemlidir. Sənətin meydana qoyduğu əsərlə, təbiətin meydana getirdiyi əsərin ferqi də bundadır.

Təsviri sənətə məşğul olan çox az rəssam var ki, təbiətin əsrarəngiz rəsmini olduğu kimi deyil, öz düşüncəsindən və məntiqindən sözüllən mifik və mistik lövhələrlə yaratsın. Düşünürəm ki, təsviri sənətdə düşüncənin, fikrin, məntiqin, fəlsəfənin estetikası elə budur. Onunla maraqlı söhbətlərimiz oldu və mən bir daha əmin oldum ki, bizim kiçik küçəmizin Böyük bir rəssamı var - o, təkərə rəssam deyil, qədim adət-ənənlərimiz, tariximiz, ədəbiyyatımız və incəsənətimiz haqqında səhih bilgileri olan bir sənətkardır, onu danişdırmasan da, bu bilgileri müəllifi olduğu rəsm əsərlərindən almaq olar.

...Biz Firudinin emalatxanasından çıxıb Rəsm Qalereyasına yoldanıq. Yolboyu düşünürəm: görəsən, mən bu iki dəqiqlik yoluñ sonunda, onun qalereyasında daha hansı sənət əsəriyle heyrətlənəcəyəm? Görəsən, heç bir fəxri adı, titulu olmayan xalqımızın bu zəhmətsevər rəssamının daha hansı rəsmləri o qalereyadan birbaşa uzaq-uzaq ellərə, obalara ucaq, Azərbaycana, vətən torpağına başuculuğu getirəcək? Görəsən, özüne sağlığında əbədi heykəl qoymuş bu əyalət sənətkarından, onun bize indidən miras qoyduğu mənəvi sərvətlərden dünyanın xəbəri olacaq mı?

Hər halda, mən çox ümidiyəm. Firudin Quliyev kimi sənətkarlarımıızın əsərləri yaşamağa, yayılmağa, dünyaya çıxmaga layiqdir.

